

5502.01 – Ümumi tarix
Fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanının sualları

1. Qafqazda qədim tayfalar və dövlətlər
2. IX-XI əsrin ortalarında Qafqazın feodal dövlətləri
3. XVIII əsrdə Qafqazda qonşu ölkələrin möhkəmlənmək cəhdləri (Çar Rusiyası, Osmanlı, İran dövlətləri)
4. XVIII əsrin son rübündə Şimali Qafqazda Şeyx Mənsurun rəhbərliyi ilə dağlıqların milli azadlıq hərəkatı
5. XIX əsrin 20-60-cı illərində Rusiya istilasına qarşı Şimali Qafqaz xalqlarının Şeyx Şamilin rəhbərliyi ilə mübarizəsi
6. Qafqazda 1918-ci ildə müstəqil dövlətlərin yaranması və fəaliyyəti
7. XX əsrin 20-30-cu illərində Qafqaz xalqlarının sosial-iqtisadi və siyasi vəziyyəti. Kütləvi repressiyalar
8. Qafqaz faşist Almaniyasının işğalçılıq planlarında. Qafqaz xalqlarının II Dünya müharibəsində iştirakı
9. SSRİ-nin süqutu və Qafqazda müstəqil dövlətlərin yaranması
10. İlham Əliyevin Qafqazda böyük layihələrin həyata keçirilməsində rolu və onların sosial-iqtisadi siyasi əhəmiyyəti.
11. İngiltərə burjua inqilabının başlanması: Uzunmüddətli parlament, onun sosial tərkibi və siyasəti
12. Fransa maarifçiliyi, onun xarakterik cəhətləri
13. ABŞ-da Vətəndaş müharibəsi
14. Vaşinqton konfransı və onun qərarları
15. 1933-1939-cu illərdə faşist Almaniyasının xarici siyasəti
16. İngiltərədə Birinci və İkinci Leyborist hökumətlərinin daxili və xarici siyasəti
17. AFR-də H.Kol hökumətinin daxili və xarici siyasəti
18. F.Mitteranın prezidentliyi dövründə Fransanın daxili və xarici siyasəti
19. ABŞ-da U.Klinton hökumətinin daxili və xarici siyasət
20. ABŞ-Azərbaycan münasibətləri (1991-2018-ci illər)
21. Slavyan ölkələrində mərkəzləşmiş dövlətlərin yaranması
22. I Pyotrun daxili və xarici siyasəti
23. Reç Pospolitanın bölüşdürülməsi
24. Rusiyada XIX əsrin 60-70-ci illərində keçirilən burjua islahatları
25. Polşa XX əsrin sonu-XXI əsrin əvvəllərində
26. Rusiyada Oktyabr çevrilişi və Vətəndaş müharibəsi
27. Çexiya XIV-XV əsrlərdə
28. SSRİ Böyük Vətən müharibəsi dövründə
29. Müstəqil Ukrayna dövləti. 1991-2018-ci illər
30. SSRİ-nin dağılması. MDB-nin yaranması
31. Qədim dövr və orta əsrlərdə türk xalqlarının mədəniyyəti
32. Türk xalqlarının qədim dövr və orta əsrlərdə mövcud olmuş dövlətləri
33. Türk xalqlarında maarifçilik hərəkatının yüksəlişi (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)
34. XX əsrin əvvəllərində Rusiyada dumalarında türk deputatlarının fəaliyyəti
35. XIX əsrin 20-30-cu illərində türk-müsəlman xalqlarının Sovet rejimi tərəfindən kütləvi represiyalara və təzyiqlərə məruz qalması
36. Türk dövlətləri Azərbaycanla qarşılıqlı və çoxtərəfli əlaqələrdə (1991-2018)
37. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsinə münasibətdə türk dövlətlərinin mövqeyi
38. XX əsrin sonu-XXI əsrin əvvəllərində Mərkəzi Asiya regionunda nüfuz uğrunda dünya dövlətlərinin mübarizəsi

39. Türkiyənin Mərkəzi Asiya'nın türk dövlətləri ilə münasibətləri (XX əsrin sonu-XXI əsrin əvvəllərində)
40. Kiçik və Orta Jüzun çar Rusiya'nın təbəəliyini qəbul etməsi və müstəqilliyin ləğvi
41. Meyci inqilabı və onun nəticələri
42. Çin Xalq Respublikasının elan olunması və həyata keçirilən ilk tədbirlər
43. Böyük Moğol imperiyası Əkbər şahın hakimiyyəti illərində
44. Pakistan dövlətinin yaranması və həyata keçirilən ilk tədbirlər
45. İki Koreya və onun birləşməsinin həlli yolları
46. Monqol imperiyasının yaradılması və ilk işğalları
47. 1978-1979-cu illər İran inqilabı və onun nəticələri
48. Yaponiyada şoqunluq sistemi və onun xarakterik cəhətləri
49. III-VI əsrlərdə Uzaq Şərqdə pay torpaq sistemi və onun mahiyyəti
50. II Dünya müharibəsindən sonra Afrika xalqlarının azadlıq uğrunda mübarizəsi
51. Şumer şəhər-dövlətləri
52. Hammurapinin daxili və xarici siyasəti
53. Peloponnes müharibəsi
54. Pun müharibələri
55. Xalqların Böyük köçü
56. Bizans I Yustinianın dövründə
57. Xaç yürüşləri
58. Yüzillik müharibə
59. Xristofor Kolumb və Amerikanın kəşfi
60. Otuzillik müharibə